

Azərbaycan ombudsmanı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. AZERTAC bəyanatı təqdim edir.

“XX esrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə ve insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il örür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürtümüş olduğu etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində yüz minlərlə dinc insan kütłəvi surətdə qətəl yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.

Cəzasızlıq mühitindən daha da azgınlaşan erməni silahlı birfəşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmış olduğu qətlamlardan ən dəhşətli Xocalı şəhərində baş vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerleşən 366-ci motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı akti törədilmişdir.

Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərə işğencələrə məruz qalıb. Onlardan 150 nefərin, o cümlədən 68 qadın və 26 uşaq taleyi bugündək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 aile tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Həmin dövrde dünyanın bir sıra aparıcı telekanalları, “The Times”, “The Guardian” qəzetləri, “Reuters”, “BBC” agentlikləri Xocalıda xüsusi qəddarlıqla törədilən insanlığa qarşı cinayətlər barədə məlumat yaymışdır.

“Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının hesabatlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlər barədə məlumatlar öz əksini tapmışdır.

Xocalıda mülki əhalinin məhz etnik mənsubiyətinə görə kütłəvi və məqsədönlü şəkildə qırğını BMT Baş Məclisinin 1946-ci il 11 dekabr tarixli 96 (I) sayılı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul olmuşmuş “Soyqırımı cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövüs edilməlidir.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevre konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşğənce və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “Irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın tələbləri kobud şəkildə pozulmuşdur.

Soyqırımı siyasetini davam etdirən Ermənistan ikinci Qarabağ müharibəsi dövründə də hərbi əməliyyatların baş verdiyi ərazilərdən kilometrlərle uzaqda olan, mülki əhalinin six yerləşdiyi şəhər və kəndləri ballistik rakətlərlə, kasetli bombalarla hədəfə alıb, bunun nəticəsində 12-si uşaq olmaqla, 100-ə yaxın mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 400-dən çox insan yaralan-

mışdır. Həmin dövrde Ermənistən mülki obyektlərə hücumları 3410-dan çox evin, 120 çoxmənzilli yaşayış binasının və xeyli sayıda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastrukturun dağılımasına səbəb olmuşdur.

Ölkəmizə qarşı yönəlmış hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilmesi məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistən işğalı altında olmuş torpaqlarımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımı siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq icimaiyyətə çatdırılmışdır.

Qarabağla bağlı həqiqətlərin, xüsusilə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədəlet!” beynəlxalq kampanyası müstəsnə rola malikdir.

Hazırda 17 dövlətin qanunvericilik orqanı, ABŞ-in 24 ştatı Xocalıda törədilmiş qətləmi pisleyən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistəni təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyor.

Xüsusilə qeyd olunmalıdır ki, Ermənistən Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı münəqişdən bugündək Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların taleyindən xəber yoxdur.

Dünya icimaiyyəti beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozan Ermənistənə münasibətde təsirli tədbirlər görümlə, əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumatların əldə olunması məqsədilə cavabdeh dövlətə təzyiqlər etməlidir.

Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza üsullarına görə XX əsrərə insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarındanandır.

Soyqırımının törədilməsindən 30 il keçməsinə baxmayaraq, təessüf ki, beynəlxalq icimaiyyət tərəfindən ikili standartlara yol verilərək, bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmış şəxslər hələ de məsuliyyətə cəlb edilməyib.

Dünya icimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, bəyanat BMT-nin Baş kətibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərliyinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.